

**"Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki "Azersky"ın resurslarından istifadənin genişləndirilməsi məqsədi ilə **qərara alıram**:

1. "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti:
  - 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
  - 2.2. həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 noyabr 2018-ci il

**Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi  
xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün**

**DÖVLƏT PROQRAMI**

**1. Giriş**

XX əsrin ikinci yarısından etibarən peyk vasitəsilə Yerin məsafədən müşahidəsinə (bundan sonra – peyk müşahidəsi) başlanılması hərbi sahə ilə yanaşı, mülki sahələrdə də (xüsusilə kənd təsərrüfatı, fövqəladə halların və təbii resursların idarə olunması, ətraf mühitin mühafizəsi) geniş imkanlar açmışdır. Son onillikdə müşahidə peyklərinin sayının sürətlə artması sayəsində qabaqcıl və innovativ tətbiqlər vüsət almışdır. Bu baxımdan, elmin ən qabaqcıl nailiyyətlərindən faydalanaqla, bütün dünya dövlətləri ardıcıl baş verən iqtisadi böhranlar şəraitində belə, daha səmərəli nəticələr əldə etməyə imkan verən kosmik xidmətlərdən, xüsusilə də peyk təsvirlərindən intensiv istifadə etməyə başlamışlar.

2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykini orbitə çıxarmaqla, dünya kosmik klubunun üzvünə çevrilmiş Azərbaycan Respublikasında optik müşahidə peykinin istismara verilməsi ilk günlərdən əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnnişaf Konsepsiyasında və digər konseptual sənədlərdə öz əksini tapmışdır.

Peyk müşahidəsi bazarına Azərbaycanın birbaşa çıxışı 2014-cü ildə milli peyk operatoru “Azərkosmos” ASC ilə Fransanın “Airbus DS” şirkəti arasında imzalanmış strateji əməkdaşlıq sazişinə əsasən yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın satın alınması ilə başlanılmışdır. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən elektron kənd təsərrüfatı sisteminin qurulmasında, xəritəçəkmədə, yol infrastrukturunun planlaşdırılmasında və monitorinqində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirkənmələrinin tədqiqində və digər sahələrdə istifadə edilmişdir. Bununla yanaşı, “Azərkosmos” ASC-nin Abşeron rayonu ərazisində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində qurulmuş Universal Yerüstü Stansiya vasitəsilə Azərbaycan üzərindən keçən bütün peyklərdən təsvirlərin alınması texniki cəhətdən mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkə ərazisinin rəqəmsal xəritələrinin hazırlanması mühüm tədbir kimi müəyyən olunmuşdur.

“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qarşidakı 4 ildə Azərbaycanda peyk müşahidəsi xidmətlərinin inkişafına xüsusi təkan verəcək, peyk müşahidəsi xidmətləri vasitəsilə dövlət idarəetməsinin

effektivliyini artıracaq, ölkədə bu sahə ilə bağlı elmi tədqiqat və ixrac potensialını yüksəldəcəkdir.

## **2. Beynəlxalq təcrübə**

Peyk müşahidəsi sahəsində qabaqcıl ölkələrin uğurlu təcrübəsindən görünürlər ki, bu xidmətlərin əsas istifadəçisi olan dövlətlər həmin xidmətlərin daha effektiv olmasını təmin etmək məqsədilə bu sahə üzrə dövlət orqanları (qurumları) qarşısında məqsədlər qoyan, onların fəaliyyətini koordinasiya edən vahid konseptual sənəd – dövlət programı hazırlayaraq tətbiq edirlər. Həmin ölkələrdə dövlətin təşviqədici proqramları sayəsində iqtisadiyyatın inkişafı üçün müxtəlif mütərəqqi xidmətlər göstərilir.

Dünya təcrübəsində Yer səthinin peyk vasitəsilə əldə edilən təsvirlərindən istifadə olunmasının faydaları, əsasən, aşağıdakılardan ibarətdir:

1. İqtisadiyyatın və dövlət idarəetməsinin bir çox sahələrində köhnəlmiş, az effektiv metodları yeni, daha effektiv metodlarla əvəzləməklə müxtəlif proseslərin səmərəliliyi artırılır. Dünyada, eləcə də respublikamızda bir çox qurumlarda kağız daşıyıcılarda xəritə, sxem, plan və digər bu kimi materiallardan istifadəyə daha çox üstünlük verilir, halbuki kağız daşıyıcılarda məlumatın tapılması və işlənməsi çox vaxt aparır, onların yenilənməsi üçün çöl işləri xeyli resurs tələb edir. Peyk təsvirlərindən istifadə etməklə yaradılan elektron məlumatlar isə iş prosesini sürətləndirərək funksional effektivliyi, işin səmərəliliyini artırır və məkan məlumatlarında səhvlərin baş verməsi ehtimalını azaldır.

2. Peyk təsvirlərindən istifadə etməklə, əvvəllər mövcud olmayan yeni tətbiq sahələri yaranır. Hazırda peyk təsvirləri, optimallaşdırma proqramları və naviqasiya cihazları ilə təmin edilmiş xüsusi kənd təsərrüfatı texnikası vasitəsilə suvarma və ya gübrələmə məqsədləri üçün əkin sahəsinin hər bir kvadratmetrinə fərdi yanaşma tətbiq etmək mümkün olmuşdur və bu metod məhsuldarlığı xeyli artırıb bilir. Belə qabaqcıl tətbiqlərə başqa nümunə kimi, tixacların aradan qaldırılması məqsədilə peyk təsvirləri ilə optimal şəhər planlaşdırılması kimi “ağillı şəhər” komponentlərini və radar peyk təsvirləri vasitəsilə faydalı qazıntı yataqlarının aşkarlanması layihələrini göstərmək olar.

3. Peyk təsvirləri vasitəsilə etibarlı, vahid, mərkəzləşmiş Coğrafi İnformasiya Sistemləri (CİS) yaradılır. Peyk təsvirlərindən istifadə edilərək yaradılan, ətraflı məkan məlumatları ilə və metaməlumatlarla təchiz edilən, mütəmadi olaraq yenilənən CİS infrastrukturları sayəsində bir çox fəaliyyət asanlaşır, sürətlənir və təkrarlanma halları aradan qalxır.

Bununla yanaşı, müasir dövrdə məsafədən müşahidə texnologiyalarından elmi tədqiqatlar aparılmasında, o cümlədən geologiya, geofizika, seysmologiya, atmosferin və iqlim dəyişmələrinin öyrənilməsi kimi bir çox qlobal əhəmiyyətli sahələrdə də geniş istifadə olunur.

## **3. Azərbaycan Respublikasında mövcud vəziyyət**

Hazırda Azərbaycan Respublikasında yüksək ayırdetməli "Azersky" (1,5 m) və "SPOT-6" (1,5 m), çox yüksək ayırdetməli "Pleiades1A" (0,5 m), "Pleiades1B" (0,5 m), "WorldView-2" (0,46 m), "WorldView-3" (0,3 m), "WorldView-4" (0,3 m) və "EROS-B" (0,7 m) optik peyklərinin, "TerraSAR-X", "TanDEM-X" və "Radarsat-2" radar peyklərinin təsvirlərindən sərfəli şərtlərlə geniş istifadə imkanları mövcuddur. "Azersky" peykinin orbitdə 12 illik faydalı ömrü vardır. Bununla yanaşı, tələbat yarandıqca digər məsafədən müşahidəsi peyklərinə də çıxış mümkündür. Lakin peyk müşahidəsi xidmətlərinə respublikanın birbaşa çıxışı olsa da, istər dövlət orqanlarında (qurumlarında), istərsə də özəl qurumlarda bu xidmətlərdən istifadə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə arzuolunan səviyyədə deyildir və bu da imkanlardan lazıminca yararlanmağa maneədir.

Peyk təsvirlərindən dövlət orqanlarının (qurumlarının) arzuolunan səviyyədə istifadə etməməsinin səbəblərindən biri həmin qurumlarda peyk təsvirlərindən istifadə imkanları barədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Bir sıra dövlət orqanları (qurumları) istisna olmaqla, dövlət orqanlarının (qurumlarının) peyk təsvirləri əsasında elektron bazalara çıxışının yoxluğu, həmin qurumların hələ də kağız daşıyıcıclarda olan peyk təsvirlərindən istifadə etməsi, çöl işlərinə üstünlük verməsi və yenilənməyən məlumatlardan istifadə halları onların fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.

Digər bir çətinlik peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarının (qurumlarının) yararlanması üçün müasir maddi-texniki təminat səviyyəsinin kifayət etməməsi ilə bağlıdır (burada maddi-texniki təminat baxımından çətinlik dedikdə, peyk təsvirlərinin emalı üçün nəzərdə tutulan, hazırda respublikada istehsal olunmayan və xarici ölkələrdən satın alınan bahalı xüsusi avadanlığın və ixtisaslaşmış lisenziyalı program təminatının çatışmazlığı nəzərdə tutulur).

Peyk müşahidəsi xidmətləri sahəsində başqa bir çətinlik isə ixtisaslı kadr çatışmazlığını ilə bağlıdır. Ölkədə bu sahədə nəzəri biliklərə sahib xeyli mütəxəssisin olmasına baxmayaraq, peyk təsvirlərinin emalı üzrə müasir program təminatı ilə çalışmaq üçün təcrübi bacarıqları olan mütəxəssislərin sayı azdır və belə mütəxəssislər, əsasən, ölkə xaricindəki təlim mərkəzlərində hazırlanır. Lakin burada ümidi verici məqam odur ki, dövlət orqanlarında (qurumlarında) CİS üzrə çalışan və sayı kifayət qədər olan mütəxəssislərə lazımı təlimlər keçmək yolu ilə onların qabaqcıl metodlarla işləyə bilən zəruri kadr potensialı kimi yetişdirilməsi mümkündür.

Maddi-texniki təminat səviyyəsi və kadr hazırlığı ilə yanaşı, peyk təsvirlərinin hər bir ayrıca tətbiq sahəsində iş üçün faydalı hala gətirilməsi məqsədilə onların müəyyən zəncirvari emal prosesindən keçməsi də tələb olunur. Bu baxımdan, müxtəlif sahələr üzrə peyk təsvirlərinin imkanlarından daha geniş istifadə üçün nəzərdə tutulan ixtisaslaşmış informasiyanı emal və təhlil edən informasiya sistemlərinin (tematik emal sistemləri, bundan sonra – TES) təşkil olunması əhəmiyyətlidir. TES-lərdə həmin sahəyə aid spesifik məlumatlardan, metodlardan istifadə edilir ki, emalın uğurlu alınması üçün həmin emal proseslərinin bu sahə üzrə bilikli və təcrübəli mütəxəssislər tərəfindən və ya onların iştirakı ilə icra edilməsi tələb olunur. Hazırda Azərbaycan Respublikasının bir çox dövlət orqanlarında (qurumlarında) (Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər

Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və s.) fəaliyyət göstərən və ya qurulmağa hazırlanan CİS-in bazasında TES-lərin yaradılması üçün potensial vardır.

TES-lərlə yanaşı, respublikada peyk təsvirləri əsasında məkan məlumatlarının əldə olunması, daha geniş qiymətləndirilməsi və tətbiqi üçün arzuolunan imkanlara malik vahid elektron bazarın formalasdırılması dövlət büdcəsinin vəsaiti hesabına aparılan layihələrin səmərəliliyini artıracaqdır. Coğrafi məkan məlumatları üzrə vahid bazarın olmaması müxtəlif qurumların oxşar layihələr tətbiq etməsinə gətirib çıxarıır, xəritə bazasına vektor məlumatları (yollar, küçələr, ünvanlar, müxtəlif qurumlar və s.) mərkəzləşmiş və nizamlı qaydada daxil edilmədiyi üçün bir çox hallarda səhv və ya aktual olmayan məlumatlardan istifadəyə yol açır, həmçinin eyni ərazidə fərqli qurumların həyata keçirdiyi müxtəlif işlərin görülməsi zamanı onlar arasında koordinasiyanı çətinləşdirir.

Respublikada rəqəmsal coğrafi məlumatlardan istifadəyə tələbat getdikcə artır və bu məlumatların operativ əldə olunmasına ehtiyac vardır. Rəqəmsal coğrafi məlumatların əldə olunmasında təkrarlanma hallarının qarşısının alınmasının vacibliyini və bu məlumatlardan qurumlararası istifadənin genişləndirilməsi üçün yeni imkanların mövcudluğunu nəzərə alaraq, respublikada milli məkan məlumatları infrastrukturunun təkmilləşdirilməsi məqsədə uyğun hesab edilir. Milli məkan məlumatları infrastrukturu dedikdə, peyk təsvirləri və digər məsafədən müşahidə məlumatları əsasında müxtəlif dövlət orqanlarının (qurumlarının) hazırladıqları tematik xəritələrin və məlumatların vahid məlumat bazasında toplanmasını və istifadəçilərin bu məlumatlardan faydalananmasını asanlaşdırmaq üçün “bir pəncərə” prinsipinin tətbiq edilməsini nəzərdə tutan CİS portalı başa düşülür. Bu portal dövlət orqanlarına (qurumlarına), kommersiya və qeyri- kommersiya təşkilatlarına, fiziki şəxslərə, eləcə də elmi tədqiqatla məşğul olan qurumlara məkan məlumatlarının əldə olunması, qiymətləndirilməsi və tətbiqi üçün zəruri şərait yaradır. Qeyd edilməlidir ki, bir sıra dövlət orqanlarında (qurumlarında) geniş IT şəbəkəsi infrastrukturunun və elektron məlumat bazasının mövcudluğu respublikada milli məkan məlumatları infrastrukturunun qurulması üçün böyük üstünlük hesab edilir.

Ölkənin dinamik inkişafi hazırkı mərhələdə peyk müşahidəsi xidmətləri üzrə dövlət səviyyəsində konkret hədəfləri göstərən vahid konseptual sənədin qəbulunu zəruri edir və bu Dövlət Proqramı 2019–2022-ci illərdə peyk müşahidəsi xidmətlərinin inkişafını nəzərdə tutur.

#### **4. Dövlət Proqramının məqsədi və əsas vəzifələri**

4.1. Dövlət Proqramının məqsədi peyk müşahidəsi xidmətlərindən müxtəlif sahələrdə istifadə etməklə ölkədəki sosial-iqtisadi və texnoloji inkişafın dəstəklənməsidir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

4.1.1. “Azersky” və digər yüksək ayırdetməli məsafədən Yerin müşahidəsi peyklərinin resurslarından optimal istifadə edilməsi;

4.1.2. peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə iqtisadi dəyər yaradılması və kommersiya faydasının əldə edilməsi üçün iqtisadi və texnoloji mühitin formalasdırılması;

4.1.3. peyk təsvirlərindən istifadə etməklə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək verilməsi;

4.1.4. peyk təsvirlərindən istifadə etməklə elmi tədqiqatların səmərəliliyinin artırılması;

4.1.5. peyk təsvirlərinin emalı və satışı sahəsində ixrac potensialının genişləndirilməsi.

## **5. Dövlət Proqramının əsas istiqamətləri**

5.1. Peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarında (qurumlarında) aktiv istifadənin təşviq edilməsi:

5.1.1. kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində, fövqəladə halların idarə edilməsində, hasilat sənayesində, meliorasiya və su təsərrüfatı sahələrində, nəqliyyat və yol infrastrukturunun, turizmin inkişafında, xəritəçəkmə və şəhərsalmada, dövlət əmlakının idarə olunmasında, kadastr işlərində və naviqasiyada peyk müşahidəsi xidmətlərindən istifadənin genişləndirilməsi;

5.1.2. Dövlət Proqramının 5.1.1-ci yarımbəndində göstərilən sahələr üzrə tanidıcı seminarlar və pilot layihələr çərçivəsində peyk müşahidəsi xidmətlərinin tətbiqi barədə dövlət orqanlarında (qurumlarında) məlumatlılıq səviyyəsinin artırılması;

5.1.3. dövlət orqanlarında (qurumlarında) peyk təsvirlərinin emalı və istifadəsi üzrə maddi-texniki təminat səviyyəsinin artırılması (lazımı kompüter və şəbəkə avadanlığının, lisenziyalı program təminatının, ixtisaslaşmış və köməkçi texniki avadanlığın alınması);

5.1.4. Dövlət Proqramının 5.1.1-ci yarımbəndində göstərilən sahələrdə peyk təsvirlərinin istifadəsi və emalı üçün program təminatının, avadanlığın və tematik stansiyaların ölkəyə gətirilməsinin asanlaşdırılması;

5.1.5. peyk təsvirlərinin emalı üzrə dövlət orqanlarındakı (qurumlarındakı) mövcud potensialı inkişaf etdirərək, müxtəlif müştəri seqmentlərinə fokuslanmış TES-lərin yaradılması.

5.2. Milli məkan məlumatları infrastrukturunun formalasdırılması:

5.2.1. coğrafi məkan məlumatları infrastrukturları barədə qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə Azərbaycan şəraitinə və ehtiyaclarına uyğun modelin hazırlanması və tətbiqi;

5.2.2. milli məkan məlumatlarının formalasdırılması, onların mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin integrasiyası.

5.3. Elmi tədqiqatlar aparılmasında peyk təsvirlərindən istifadənin genişləndirilməsi:

5.3.1. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında peyk təsvirlərinin emalı və istifadəsi ilə bağlı maddi-texniki təminat səviyyəsinin artırılması

(lazımı kompüter və şəbəkə avadanlığı ilə, lisenziyalı program təminatı ilə, ixtisaslaşmış və köməkçi texniki avadanlıqla təchizat);

5.3.2. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında elmi tədqiqatların aparılması üçün “Azersky” peykinin təsvirlərinin əlverişli şərtlərlə təqdim edilməsi;

5.3.3. Azərbaycan Respublikasının dövlət elm və təhsil qurumlarında peyk təsvirlərindən istifadə etməklə aparılan elmi tədqiqatların dəstəklənməsi üçün prioritet sahələr üzrə müxtəlif peyklərdən təsvirlərin əldə edilməsi, avadanlıq və program təminatı alınması, ölkə daxilində və ölkə xaricində təlimlərin keçirilməsi, təcrübələrin təşkili, yerli, regional və beynəlxalq layihə və yarışlarda iştirak üçün qrantların verilməsi;

5.3.4. peyk təsvirlərindən elmi tədqiqat məqsədləri üçün istifadə sahəsində xarici təşkilatlarla əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi.

5.4. Peyk müşahidəsi sahəsində kadrların hazırlanması:

5.4.1. bakalavriat, magistratura və doktorantura təhsili pillələrində peyk müşahidəsi üzrə ixtisasların yaradılması;

5.4.2. orta ixtisas təhsili pilləsində peyk təsvirlərinin istifadəsi və emalı üzrə mütəxəssislər hazırlanmasının təşkili;

5.4.3. peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə təhsilin dəstəklənməsi məqsədilə müvafiq maddi- texniki baza yaradılması və həmin bazanın əlverişli şərtlərlə “Azersky” peyk təsvirləri ilə təmin edilməsi;

5.4.4. peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə dövlət sifarişli qəbul yerlərinin sayının artırılması;

5.4.5. Azərbaycan Respublikası vətəndaşı olan və peyk müşahidəsi sahəsini əhatə edən ixtisaslar üzrə xaricdə qabaqcıl təhsil alan və almaq istəyən gənclərin dəstəklənməsi;

5.4.6. dövlət orqanlarında (qurumlarında) peyk təsvirlərinin istifadəsi və emalı üzrə çalışan kadrların təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilməsi.

5.5. Peyk təsvirlərinin emalı nəticəsində yaradılan informasiya məhsullarının ölkə daxilində mülki dövriyyəsinin genişləndirilməsi və ixracının inkişaf etdirilməsi.

## **6. Dövlət Programını maliyyələşdirmə mənbələri**

6.1. Dövlət Programında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

## **7. Dövlət Programının icrasından gözlənilən nəticələr**

7.1. Dövlət Programının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

7.1.1. peyk təsvirlərinin əldə edilməsi və emalı ilə bağlı məsrəflerin optimallaşdırılması, respublikanın peyk resurslarından istifadənin səmərəliliyinin artırılması;

7.1.2. peyk təsvirlərindən istifadə etməklə müxtəlif sahələrdə daha çox iqtisadi dəyər əldə edilməsinə və yeni, faydalı xidmətlərin meydana çıxmasına şərait yaranması;

7.1.3. peyk təsvirləri üzrə ölkədaxili emal və xidmət mərkəzlərinin formalaşması, bu xidmətlərin ixrac potensialının gücləndirilməsi;

7.1.4. ölkədə rəqəmsal coğrafi məlumatların operativ əldə olunması məqsədilə qurumlararası koordinasiya mexanizminin yaradılması;

7.1.5. ölkədə peyk müşahidəsi sahəsində elmi tədqiqatla məşğul olan qurumların səmərəli elmi tədqiqatlar aparması üçün maddi-texniki bazanın və peyk təsvirlərinə çıxış imkanlarının genişləndirilməsi;

7.1.6. peyk müşahidəsi sahəsində kadr potensialının genişlənməsi, ölkədən və elmi tədqiqat müəssisələrindən kənara kadr axınının azaldılması.

**8. "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı**

| Sıra №-si | Tədbirin adı   | İcra müddəti (illər üzrə) | İcraçı orqanlar |
|-----------|--|---------------------------|-----------------|
| 1         | 2  | 3                         | 4               |
| 1.        | Peyk müşahidəsi xidmətlərindən dövlət orqanlarında (qurumlarında) aktiv istifadə edilməsi  |                           |                 |
| 1.1.      | Peyk müşahidəsi xidmətlərindən kənd təsərrüfatında aktiv istifadə edilməsi   |                           |                 |
| 1.1.1.    | Kənd təsərrüfatı məqsədli torpaqların və əkinəyararlı ərazilərin inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022                 | KTN             |
| 1.1.2.    | Kənd təsərrüfatı sahələrinin vektorlaşdırılmış faktiki sərhədlərinin və həmin sahələrdə torpaq örtüyü haqqında məlumatların yenilənməsində peyk təsvirlərindən istifadə edilməsi | 2019–2022                 | KTN             |
| 1.1.3.    | Kənd təsərrüfatı ərazilərində baş verən dəyişikliyin müntəzəm monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022                 | KTN             |
| 1.1.4.    | Kənd təsərrüfatı bitkilərinin vegetasiya mərhələlərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022                 | KTN             |

|             |  |           |      |
|-------------|--|-----------|------|
| 1.1.5.      | Əkin sahələrində yayılmış bitki xəstəliklərinin və onların yayılma arealının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | KTN  |
| 1.1.6.      | Peyk təsvirlərindən istifadə etməklə gübrələmə qaydalarının düzgün aparılmasına nəzarət (dəqiq əkinçilik imkanlarının tətbiqi)   | 2019–2022 | KTN  |
| 1.1.7.      | Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının proqnozlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | KTN  |
| 1.1.8.      | Sığorta məqsədləri üçün əkin sahələrinin vəziyyətinin ilkin qiymətləndirilməsi və sığorta hadisələri zamanı dəymmiş zərərin müəyyənləşdirilməsində peyk təsvirlərindən istifadə edilməsi | 2019–2022 | KTN  |
| 1.1.9.      | Kənd təsərrüfatı ərazilərinin düzgün istismarı üçün təhlil aparılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | KTN  |
| <b>1.2.</b> | <b>Peyk müşahidəsi xidmətlərindən ətraf mühitin mühafizəsində aktiv istifadə edilməsi</b>  |           |      |
| 1.2.1.      | Ətraf mühitin və təbii ehtiyatların hazırkı vəziyyətinin əvvəlki illərlə müqayisəli təhlilində və qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi                            | 2019–2022 | ETSN |
| 1.2.2.      | Xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | ETSN |
| 1.2.3.      | Meşə ərazilərinin və yaşıllıqların inventarlaşdırılmasında və monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ETSN |
| 1.2.4.      | Meşə ekosistemlərinin deqradasiyaya uğramış sahələrinin (yanmış, qurumuş, ziyənvericilərin təsirinə məruz qalmış sahələr) aşkarlanmasında peyk təsvirlərindən istifadə edilməsi          | 2019–2022 | ETSN |
| 1.2.5.      | Yaşıllıq ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi üçün peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ETSN |
| 1.2.6.      | Tullantıların idarə edilməsinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ETSN |
| 1.2.7.      | Peyk təsvirlərindən istifadə etməklə daşqın və subasma ilə bağlı fövqəladə hallar baş verə biləcək zonaların müəyyənləşdirilməsi   | 2019–2022 | ETSN |

|         |   |           |                        |
|---------|---|-----------|------------------------|
| 1.2.8.  | Ekoloji tematik xəritələşdirmədə peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | ETSN                   |
| 1.2.9.  | Su ehtiyatlarının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019-2022 | ETSN                   |
| 1.2.10. | Su ehtiyatlarının ekoloji vəziyyətinin və dəyişmə tendensiyasının qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi   | 2019-2022 | “Azərsu” ASC,<br>ETSN  |
| 1.2.11. | Peyk təsvirlərindən istifadə etməklə, su obyektlərinin hidroloji rejiminin formallaşmasını təmin edən təbii və antropogen amillərin qiymətləndirilməsi  | 2019-2022 | “Azərsu” ASC,<br>ETSN  |
| 1.2.12. | Potensial daşqın təhlükəsi olan çayların mənbələrindəki buzlaqların vəziyyətinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ETSN                   |
| 1.3.    | <b>Peyk müşahidəsi xidmətlərindən fövqəladə halların idarə olunmasında aktiv istifadə edilməsi</b>  |           |                        |
| 1.3.1.  | Fövqəladə hallar zamanı mövcud vəziyyətin qiymətləndirilməsində və proqnozların verilməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | FHN                    |
| 1.3.2.  | Təbii və texnogen fəlakətlərin vurduğu ziyanın ilkin və operativ qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | FHN                    |
| 1.3.3.  | Təbii və texnogen fəlakətlərin başvermə ehtimalı yüksək olan ərazilərin daimi monitorinqində və qabaqlayıcı tədbirlər görülməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | FHN                    |
| 1.3.4.  | Peyk məlumatları əsasında xilasetmə işlərinin planlaşdırılması və heyət üzvlərinin təhlükəsiz fəaliyyətinin təşkil olunması   | 2019–2022 | FHN                    |
| 1.4.    | <b>Peyk müşahidəsi xidmətlərindən hasilat sənayesində aktiv istifadə edilməsi</b>   |           |                        |
| 1.4.1.  | Təbii ehtiyatların, faydalı qazıntıların hasilatı sahəsində dəyişikliklərin, o cümlədən neqativ təbii proseslərin (karst, yer səthinin çökəməsi, subasmalar, bataqlıqlaşma) dinamikasının öyrənilməsində peyk təsvirlərindən istifadə | 2019–2022 | ETSN, SOCAR,<br>EN, İN |

|        |  |           |                          |
|--------|--|-----------|--------------------------|
|        | edilməsi   |           |                          |
| 1.4.2. | Peyk təsvirlərindən istifadə etməklə dəmir filizi, əlvan metal filizi yataqlarının, tikinti materiallarının istehsalı üçün xammal yataqlarının geoloji öyrənilməsi   | 2019–2022 | ETSN                     |
| 1.4.3. | Radar peyk təsvirlərinin köməyi ilə geoloji öyrənilmə və neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparılması  | 2019–2022 | SOCAR                    |
| 1.4.4. | Quru ərazidə neft-qaz boru kəmərlərinin optimal marşrutunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | SOCAR                    |
| 1.4.5. | Neft-qaz boru kəmərlərinin CİS-də qeydə alınmasında və məlumat bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | EN, SOCAR                |
| 1.4.6. | Radar peyk təsvirlərinin köməyi ilə neft-qaz boru kəmərlərinin səth hərəkətinin monitorinqi  | 2019–2022 | SOCAR                    |
| 1.4.7. | Quruda və suda neft və qaz obyektlərinin (kəmərlər, qurğular və platformalar) monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | SOCAR                    |
| 1.5.   | <b>Peyk müşahidəsi xidmətlərindən meliorasiya və su təsərrüfatında aktiv istifadə edilməsi</b>   |           |                          |
| 1.5.1. | Su təsərrüfatı obyektlərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST                     |
| 1.5.2. | Hidrotexniki qurğuların inventarlaşdırılmasında və monitoringində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST                     |
| 1.5.3. | Su anbarlarının və suvarma sistemlərinin inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | AMST                     |
| 1.5.4. | Ölkə üçün mühüm strateji əhəmiyyəti olan magistral su kəmərlərinin və digər hidrotexniki qurğuların peyk vasitəsilə müşahidəsi, təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək qəza halları zamanı mümkün risklərin qiymətləndirilməsində peyk təsvirlərindən istifadə edilməsi | 2019–2022 | “Azərsu” ASC, AMST, ETSN |
| 1.5.5. | Peyk təsvirləri əsasında su mühafizə zonalarının planlaşdırılması üçün informasiya dəstəyi   | 2019–2022 | AMST                     |

|         |  |           |                          |
|---------|--|-----------|--------------------------|
| 1.5.6.  | Ölkədaxili çay axınlarının tənzimlənməsi üçün hidroloji şəbəkələrin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST, ETSN               |
| 1.5.7.  | Peyk təsvirlərindən istifadə etməklə çay məcralarında, su mənbələrinin, hidrotexniki qurğuların bilavasitə yaxınlığında çay gətirmələrinin çıxarılması ilə məşğul olan karxanaların fəaliyyəti nəticəsində yaranan neqativ proseslərin dinamikasının öyrənilməsi | 2019–2022 | “Azərsu” ASC, AMST, ETSN |
| 1.5.8.  | Suvarılan sahələrin su ilə təminatının yaxşılaşdırılması və genişləndirilməsi tədbirlərinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST                     |
| 1.5.9.  | Peyk təsvirləri vasitəsilə mövcud və yeni suvarma kanallarının, kollektorların, su anbarlarının bərpasının, yenidən qurulmasının və tikintisinin planlaşdırılması  | 2019–2022 | AMST                     |
| 1.5.10. | Suvarılan torpaqların meliorativ vəziyyətinin müəyyən edilməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST                     |
| 1.5.11. | Torpaq resurslarının eroziya və deqradasiya proseslərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | KTN, AMST, ETSN          |
| 1.5.12. | Kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti olan meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST, KTN                |
| 1.5.13. | Su təchizatı, kanalizasiya, bərk məişət və sənaye tullantıları layihələrinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | “Azərsu” ASC, AMST, İN   |
| 1.5.14. | Sel və daşqın təhlükəli çaylarda baş verən məcra proseslərinin və sahil eroziyasının öyrənilməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AMST, ETSN               |
| 1.6.    | <b>Peyk müşahidəsi xidmətlərindən nəqliyyat və yol infrastrukturunun inkişafında aktiv istifadə edilməsi</b>   |           |                          |
| 1.6.1.  | Nəqliyyat və yol infrastrukturunun planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | NRYTN, AAYDA             |

|        |   |           |   |
|--------|---|-----------|---|
| 1.6.2. | Uzunluğu 100 metrdən çox olan körpülərin, yolötürüçülərinin, tunellərin və digər yol qurğularının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | AAYDA   |
| 1.6.3. | Peyk təsvirlərindən istifadə etməklə avtomobil və dəmir yolları şebəkəsinin inventarlaşdırılması, layihələrin monitorinqi, sürüşmələrinin qeydə alınması və yeni nəqliyyat infrastrukturuna üçün ərazilərin seçilməsi | 2019–2022 | BNA, AAYDA, ADY, yerli icra hakimiyyəti orqanları |
| 1.6.4. | Dəmir yolu nəqliyyatı təyinatlı xüsusi mühafizə zonasında, təhkim zolağında və sanitariya-mühafizə zonasında monitorinq aparılmasında və məlumat bazasının yenilənməsində peyk təsvirlərindən istifadə olunması       | 2019–2022 | ADY   |
| 1.6.5. | Liman qurğularının inventarlaşdırılmasında və yeni layihələrin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | NRYTN, AXDG                                       |
| 1.6.6. | Yeni hava limanlarının ərazilərinin planlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | NRYTN, AZAL                                       |
| 1.6.7. | Peyk təsvirlərindən istifadə etməklə Azərbaycan Respublikası ərazisindəki hava limanlarında və onlara bitişik ərazilərdə aparılan tikintilərə nəzarət olunması  | 2019–2022 | AZAL  |
| 1.6.8. | Peyk təsvirlərindən istifadə etməklə hava yollarının elektron xəritələrinin tərtib olunması və yenilənməsi  | 2019–2022 | AZAL  |
| 1.7.   | <b>Peyk müşahidəsi xidmətlərindən turizmin inkişafında aktiv istifadə edilməsi</b>  |           |   |
| 1.7.1. | Turizm xəritələrinin hazırlanmasında və yenilənməsində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | DTA   |
| 1.7.2. | Turist marşrutlarının planlaşdırılmasında və optimallaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | DTA   |
| 1.7.3. | Peyk təsvirlərindən istifadə etməklə yeni turizm və rekreatiya zonalarının yaradılması üçün ərazilərin seçilməsinə, artım dinamikasının monitorinqinə, inkişaf və planlaşdırma strategiyasına dəstək                  | 2019–2022 | DTA   |

|             |  |           |   |
|-------------|--|-----------|---|
| 1.7.4.      | Dəniz sahilindəki çimərlik ərazilərinin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | DTA, yerli icra hakimiyyəti orqanları     |
| 1.7.5.      | Peyk təsvirlərindən istifadə etməklə, turizm nümayiş obyektlərinin (qoruqlar, mədəni irs obyektləri) qorunmasına dəstək  | 2019–2022 | MN, DTA, yerli icra hakimiyyəti orqanları |
| <b>1.8.</b> | <b>Peyk müşahidəsi xidmətlərindən xəritəçəkmə və şəhərsalmada aktiv istifadə edilməsi</b>  |           |   |
| 1.8.1.      | Peyk təsvirlərindən istifadə etməklə, müxtəlif miqyaslı tematik və topoqrafik elektron xəritələrin tərtibi və yenilənməsi  | 2019–2022 | ETSN, DŞAK, ƏMDK                          |
| 1.8.2.      | Peyk təsvirlərinin stereocoğalıqları əsasında respublika ərazisinin relyef modelinin hazırlanması  | 2019–2022 | ETSN                                      |
| 1.8.3.      | Peyk təsvirlərindən istifadə etməklə, tikinti işlərinin aparılması üçün ərazilərin seçilməsinə dair informasiya dəstəyi  | 2019–2022 | DŞAK, ETSN, ƏMDK                          |
| 1.8.4.      | Peyk təsvirlərindən istifadə etməklə, yaşayış məntəqələrinin sayının artım dinamikasının monitorinqi və inkişaf-planlaşdırma strategiyasına dəstək   | 2019–2022 | DŞAK                                      |
| 1.8.5.      | Sürüşmə zonalarının monitorinqində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ETSN, DŞAK                                |
| 1.8.6.      | Peyk təsvirlərindən istifadə etməklə yaşayış məntəqələrinin (şəhər, qəsəbə və kəndlər) layihələndirilməsi, faktiki ərazinin və tikinti dinamikasının müşahidəsi                              | 2019–2022 | DŞAK, ƏMDK                                |
| <b>1.9.</b> | <b>Peyk müşahidəsi xidmətlərindən dövlət əmlakının idarə olunması və kadastr işlərində aktiv istifadə edilməsi</b>   |           |   |
| 1.9.1.      | Daşınmaz əmlakın inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ƏMDK                                      |
| 1.9.2.      | Peyk təsvirlərindən istifadə etməklə, torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət və ərazi haqqında məlumatın əldə edilməsi də daxil olmaqla, torpaqlardan faktiki istifadənin monitorinqi | 2019–2022 | ƏMDK, KTN                                 |
| 1.9.3.      | Dövlət, xüsusi və bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsində peyk təsvirlərindən istifadə edilməsi   | 2019–2022 | ƏMDK                                      |
| 1.9.4.      | Sənaye obyektlərinin və infrastrukturunun  | 2019–2022 | ƏMDK, İN                                  |

|              |  |           |  |
|--------------|--|-----------|--|
|              | inventarlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi  |           |  |
| 1.9.5.       | Alternativ və bərpa olunan enerji mənbələri üzrə informasiya bazasının yaradılmasında peyk təsvirlərindən istifadə edilməsi  | 2019-2022 | ABOEMDA  |
| <b>1.10.</b> | <b>Peyk müşahidəsi xidmətlərindən digər sahələrdə aktiv istifadə edilməsi</b>  |           |  |
| 1.10.1.      | Peyk təsvirləri əsasında alternativ enerji mənbələri üzrə potensialın müəyyənləşdirilməsi, eləcə də külək elektrik parkları və günəş elektrik stansiyalarının layihələndirilməsi | 2019–2022 | EN,<br>ABOEMDA,<br>“Azərenerji”<br>ASC, “Azərişq”<br>ASC |
| 1.10.2.      | Azərbaycanın külək və günəş atlaslarının yaradılmasında, külək və günəş enerjisi istehsalının proqnozlaşdırılmasında peyk təsvirlərindən istifadə edilməsi                       | 2019–2022 | “Azərişq” ASC,<br>ABOEMDA, EN                            |
| 1.10.3.      | Elektrik enerjisi obyektlərinin inventarlaşdırılmasında və monitorinqində peyk təsvirlərindən istifadə edilməsi  | 2019–2022 | EN,<br>“Azərenerji”<br>ASC, “Azərişq”<br>ASC             |
| 1.10.4.      | Strateji obyektlərin, boru kəmərlərinin, hava və dəniz limanlarının və digər strateji obyektlərin monitorinqində peyk təsvirlərindən istifadə edilməsi                           | 2019–2022 | FHN, XDMX,<br>DİN  |
| <b>1.11.</b> | <b>Təşviqedici tədbirlər</b>   |           |  |
| 1.11.1.      | Dövlət orqanları (qurumları) üçün maarifləndirmə tədbirlərinin və seminarların keçirilməsi   | 2019–2021 | “Azərkosmos”<br>ASC                                      |
| 1.11.2.      | Dövlət orqanları (qurumları) ilə pilot layihələrin həyata keçirilməsi, o cümlədən peyk təsvirlərinin əlverişli şərtlərlə tətbiq edilməsi   | 2019–2021 | “Azərkosmos”<br>ASC                                      |
| 1.11.3.      | Peyk təsvirlərindən istifadə və emalı üçün program təminatı və avadanlığın ölkəyə gətirilməsinin asanlaşdırılması  | 2019–2021 | DGK, NRYTN   |
| <b>2.</b>    | <b>Peyk müşahidəsi ilə bağlı elmi tədqiqatlar aparılması</b>   |           |  |
| 2.1.         | Elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara peyk təsvirlərinin əlverişli şərtlərlə təqdim edilməsi   | 2019–2022 | “Azərkosmos”<br>ASC                                      |
| 2.2.         | Elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və   | 2019–2022 | “Azərkosmos”   |

|           |   |           |                                       |
|-----------|---|-----------|---------------------------------------|
|           | tədqiqatçılara prioritet hesab edilən sahələr üzrə peyk təsvirləri və peyk xidmətləri formasında texniki yardım verilməsi   |           | ASC, MaN                              |
| 2.3.      | Peyk təsvirlərindən istifadə olunmasını və yeni informasiya məhsulunun yaradılmasını nəzərdə tutan elmi tədqiqatların həyata keçirilməsi məqsədilə maliyyə vəsaiti şəklində qrant və texniki yardım verilməsi | 2019–2022 | AMEA, EİF,<br>“Azərkosmos”<br>ASC     |
| 2.4.      | Peyk müşahidəsi ilə bağlı elmi tədqiqat aparılmasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi   | 2019–2022 | “Azərkosmos”<br>ASC, AMEA             |
| <b>3.</b> | <b>Qurumlararası əməkdaşlığın və xidmətlərin ixrac potensialının artırılması</b>  |           |                                       |
| 3.1.      | Peyk təsvirlərinin emalı sahəsində ölkə daxilində kommersiya əsaslı əməkdaşlıq şəbəkəsinin qurulması  | 2019–2020 | “Azərkosmos”<br>ASC                   |
| 3.2.      | Peyk müşahidəsi xidmətlərinin ixrac potensialının genişləndirilməsi   | 2019–2022 | “Azərkosmos”<br>ASC                   |
| 3.3.      | Elmi tədqiqat və təhsil müəssisələrində peyk müşahidəsi xidmətləri üzrə kommersiya xarakterli sifarişlərin qəbulu sisteminin yaradılması  | 2019–2020 | AMEA, MSN,<br>“Azərkosmos”<br>ASC     |
| <b>4.</b> | <b>Müasir tipli TES-lərin yaradılması</b>   |           |                                       |
| 4.1.      | Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartografiya üzrə Dövlət Agentliyində müasir tipli TES-in yaradılması   | 2019–2021 | ETSN                                  |
| 4.2.      | Kənd Təsərrüfatı Nazirliyində TES-in yaradılması  | 2019–2021 | KTN                                   |
| 4.3.      | “Azərkosmos” ASC-də TES- in yaradılması   | 2019–2021 | “Azərkosmos”<br>ASC                   |
| 4.4.      | Peyk təsvirlərinin emalı bazasında qurulacaq TES-in yaradılmasına dair təşəbbüslerin dəstəklənməsi  | 2019–2021 | İN,<br>“Azərkosmos”<br>ASC            |
| 4.5.      | Peyk təsvirləri əsasında müxtəlif təyinatlı tətbiqlər hazırlayan startapların dəstəklənməsi   | 2019–2021 | NRYTN,<br>“Azərkosmos”<br>ASC         |
| <b>5.</b> | <b>Milli məkan məlumatları infrastrukturunun yaradılması</b>  |           |                                       |
| 5.1.      | Coğrafi məkan məlumatları infrastrukturlarının yaradılması və tətbiqi barədə qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə Azərbaycan  | 2019      | VXSIDA,<br>ƏMDK, ETSN,<br>NRYTN, MSN, |

|      |   |           |   |
|------|---|-----------|---|
|      | şəraitinə və ehtiyaclarına uyğun modelin seçilməsi  |           | KTN, FHN,<br>DŞAK, DSK,<br>BNA,<br>“Azərkosmos”<br>ASC  |
| 5.2. | Seçilmiş model əsasında Azərbaycanda milli məkan məlumatları infrastrukturunun yaradılması üzrə ayrıca tədbirlər planının hazırlanması  | 2019–2020 | ƏMDK,<br>VXSİDA,<br>“Azərkosmos”<br>ASC   |
| 5.3. | Milli məkan məlumatlarının formalasdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin integrasiyası                                      | 2019–2021 | VXSİDA, İN,<br>ƏMDK, ETSN,<br>NRYTN, MSN,<br>KTN, FHN,<br>DŞAK, DSK,<br>BNA,<br>“Azərkosmos”<br>ASC |
| 6.   | Dövlət orqanlarının (qurumlarının) və elmi tədqiqatla məşğul olan qurumların peyk müşahidəsi xidmətləri üzrə maddi texniki təminat səviyyəsinin yaxşılaşdırılması və modernləşdirilməsi |           |   |

|      |   |           |   |
|------|---|-----------|---|
| 6.1. | Dövlət orqanlarında (qurumlarında) və elmi tədqiqatla məşğul olan qurumlarda peyk təsvirlərindən istifadə ilə bağlı ehtiyacların müəyyən edilməsi | 2019–2020 | DİN, MSN, İN, NRYTN, EN, KTN, ETSN, DTA, MN, TN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, "Azərkosmos" ASC, AAYDA, AMST, "Azərsu" ASC, "Azərenerji" ASC, "Azərişiq" ASC, yerli icra hakimiyyəti orqanları |
|------|---|-----------|---|

|        |  |           |  |
|--------|--|-----------|--|
|        | Müəyyən edilmiş ehtiyaclar üzrə maddi-texniki təminat səviyyəsinin artırılması (lazımı kompüter və şəbəkə avadanlığının, program təminatının, ixtisaslaşmış və köməkçi texniki avadanlığın alınması) | 2019–2020 | DİN, MSN, İN, NRYTN, EN, KTN, ETSN, DTA, MN, TN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR, "Azərkosmos" ASC, AAYDA, AMST, "Azərsu" ASC, "Azərenerji" ASC, "Azərişq" ASC, yerli icra hakimiyyəti orqanları |
| 7.     | <b>Kadrların hazırlanması</b>  |           |  |
| 7.1.   | <b>Peyk müşahidəsi xidmətləri sahəsində təhsilin dəstəklənməsi</b>   |           |  |
| 7.1.1. | Ali təhsil müəssisələrində peyk müşahidəsi sahəsində kadr hazırlığının gücləndirilməsi   | 2019–2022 | TN, AMEA   |
| 7.1.2. | Xaricdə peyk müşahidəsi üzrə qabaqcıl təhsilin dəstəklənməsi   | 2019–2022 | TN, AMEA, GF   |
| 7.2.   | <b>Peyk müşahidəsi xidmətləri üzrə ixtisasartırma kursları</b>   |           |  |
| 7.2.1. | Zərurət olduqda, ixtisaslaşmış CİS program təminatı üzrə təlimlərin təşkili  | 2019–2022 | DİN, MSN, EN, KTN, ETSN, NRYTN, DTA, MN, SN, FHN, DŞAK, DSK, ƏMDK, ABOEMDA, BNA, DSX, XDMX, ADY, AXDG, AZAL, AMEA, SOCAR,  |

|        |                                |           |  |
|--------|--------------------------------|-----------|--|
|        |                                |           | AAYDA,<br>AMST,<br>“Azərsu” ASC,<br>“Azərenerji”<br>ASC, “Azərişq”<br>ASC, yerli icra<br>hakimiyyəti<br>orqanlarının<br>təklifləri<br>əsasında<br>“Azərkosmos”<br>ASC  |
| 7.2.2. | Tematik təlimlərin keçirilməsi | 2019–2022 | DİN, MSN, EN,<br>KTN, ETSN,<br>NRYTN, DTA,<br>MN, TN, SN,<br>FHN, DŞAK,<br>DSK, ƏMDK,<br>ABOEMDA,<br>BNA, DSX,<br>XDMX, ADY,<br>AXDG, AZAL,<br>AMEA, SOCAR,<br>AAYDA,<br>AMST,<br>“Azərsu” ASC,<br>“Azərenerji”<br>ASC, “Azərişq”<br>ASC, rayon və<br>şəhər icra<br>hakimiyyəti<br>orqanlarının<br>təklifləri<br>əsasında<br>“Azərkosmos”<br>ASC |

#### Akronimlər

**DİN** – Daxili İşlər Nazirliyi  
**EN** – Energetika Nazirliyi

**ETSN** – Ekologiya və Təbii Sərvətlər Nazirliyi  
**FHN** – Fövqəladə Hallar Nazirliyi  
**İN** – İqtisadiyyat Nazirliyi  
**KTN** – Kənd Təsərrüfatı Nazirliyi  
**MaN** – Maliyyə Nazirliyi  
**MSN** – Müdafiə Sənayesi Nazirliyi  
**MN** – Mədəniyyət Nazirliyi  
**NRYTN** – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  
**SN** – Səhiyyə Nazirliyi  
**TN** – Təhsil Nazirliyi  
**DGK** – Dövlət Gömrük Komitəsi  
**DSK** – Dövlət Statistika Komitəsi  
**DŞAK** – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  
**ƏMDK** – Əmlak Məsələləri Dövlət Komitəsi  
**DSX** – Dövlət Sərhəd Xidməti  
**XDMX** – Xüsusi Dövlət Mühafizə Xidməti  
**AMEA** – Azərbaycan Milli Elmlər Akademiyası  
**ABOEMDA** – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi  
**AAYDA** – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  
**BNA** – Bakı Nəqliyyat Agentliyi  
**DTA** – Dövlət Turizm Agentliyi  
**VXSİDA** – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  
**GF** – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu  
**EİF** – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  
**ADY** – “Azərbaycan Dəmir Yolları” QSC  
**AMST** – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC  
**AXDG** – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  
**AZAL** – “Azərbaycan Hava Yolları” QSC  
**SOCAR** – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti  
**CİS** – Coğrafi İnformasiya Sistemləri

**9. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Programı”nda nəzərdə tutulan tədbirlərlə bağlı elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılarla qrant və texniki yardımalar verilməsi üçün prioritet hesab edilən sahələrin siyahısı**

|    |  |
|----|--|
| 1. | Torpaq və bitki örtüyünün etalon poligonlar vasitəsilə spektral təsnifatlaşdırılması               |
| 2. | Torpaq resurslarının degradasiya prosesləri (eroziya, şoranlaşma, bataqlıqlaşma, səhralaşma və s.) |
| 3. | Suvarma problemləri  |

|     |   |
|-----|---|
| 4.  | Kənd təsərrüfatı məhsuldarlığının ölçülməsi və proqnozlaşdırılması  |
| 5.  | Su hövzələrinin dəyişməsi   |
| 6.  | İşgal olunmuş ərazilər (öyrənilməsi, ziyanların ölçülməsi, resursların talanması, qeyri-qanuni məskunlaşma, risklərin qiymətləndirilməsi) |
| 7.  | Hasilat sənayesi, infrastruktur və şəhərsalma baxımından maraq kəsb edən Yer səthinin deformasiyası üzrə tədqiqatlar                      |
| 8.  | Şəhərsalma və planlaşdırma  |
| 9.  | Əhalinin içməli su problemləri  |
| 10. | Şəhərsalmanın ətraf mühitə təsiri   |
| 11. | Xəzər dənizinin səviyyəsinin və sahil xəttinin dəyişməsi  |
| 12. | Xəzər dənizinin çirkənmə səviyyəsinin öyrənilməsi   |
| 13. | Azərbaycan Respublikasında yeni turist marşrutlarının müəyyən edilməsi  |